



Aynur
Turan

F.Köçərli adına
Respublika Uşaq
Kitabxanasının
mudrikiyini, islam alim-
metodisti

Bu meydanda sanma asandır dumraq,
Nizamılı pəncə-pəncəye vurmaq.
Nizamıya pəncə uzatsa her kəs,
Qırılar pəncəsi, muradə yetməz.
Şir pəncəsi gərk şirə edə cəng
Ban şir olmasa, qoy olsun peşəng.
Nizami bir fildir, yox bərabəri,
Söz incisi ondan aldı dəyeri.

Əlişir Nəvai

Dünya mədəniyyət tarixinin zənginliyi sonsuz bir ümmani xatırladır. Bu sonsuz ümmin insan zəkasının bəhrəsi olan nadir elm, fəlsəfə və sənət inciləri ilə dolu zəngin xəzinədir. İnsanlığın dərin ehtiram və məhəbbətlə qoruyub saxladığı və yaşıatlığı bu mənəvi mədəniyyət xəzinəsində orta əsr Azərbaycan fəlsəfə poeziyasının ən görkəmlili nümayəndəsi, Şərqi və Qərbi əsrlər boyu məftun etmiş Nizami Gəncəvinin insanpərvər yaradıcılığı xüsusi yer tutur. Nizami Gəncəvihumanist, mütəfəkkir şair kimi şöhrət qazanmış, əsərləri dünya bədii söz xəzinəsinin incisi kimi sənət səraflarının diqqətini cəlb etmişdir. Nizami Gəncəvi əsərlərində qaldırıldığı bəşəri ideyalarla bir-birini əvəz edən bütün nəsillərin, eləcə də bizim mənəvi müasirizmizdir.

Azərbaycan ədəbiyyatı böyük Nizamılı qədər mürəkkəb və şərəfli yol keçmişdir. Bir tərəfdən Qətran Təbrizi, Əbü'l-Üla Gəncəvi, Şihabəddin Söhreverdi, Məhsəti Gəncəvi, "Kitabi Dədə Qorqud" kimi möhtəşəm bir abidə ilə təmsil olunan söz sənətinin ən layiqli varisi olaraq meydana çıxan Nizami Gəncəvi özünəqədərki mədəniyyəti əlçatmadır. Nizami poeziyası fikir və düşüncə baxımından zəngin bir ümmanlıdır. Mayası elm və ürfan, qayəsi insana və dünyaya məhəbbət olan bu poeziya da insan yerlərin və göylərin sirlərini öyrənməyə, dərk etməyə həyatını öyrəndiklərinə uyğun qurmağa çalışın fəal bir şəxsiyyətdir. O, Azərbaycan xalqının başəriyyətə bəxş etdiyi dahi şəxsiyyətlərdəndir.

Həyat və yaradıcılığı

Azərbaycanın dahi şairi Nizami Gəncəvi 1141-ci ildə Gəncədə anadan olub. O, Gəncədə doğulub böyüdüyüne görə Gəncəli mənasında Nizami Gəncəvi adıyla tanınır. Şairin əsl adı İlyasdır. Nizami hələ uşaqlıqda ikən atasını, sonra da anasını itirib. Onun təriyə və təhsilini dayısı Xacə Ömer öz üzərinə götürüb, böyüdüb. Böyük şair "Leyli və Məcnun" poemasının müqəddiməsində atası ilə anasını, sonra da dayısını itirməsindən kədərlər içərisində bəhs edir.

Nizami Gəncəvi dayısının himayəsində tək deyil, öz qardaşı Qivami Mütərrizi ilə birlikdə yaşayıb.

Bu gənc qardaşlar, uğradıqları fəlakətə baxmayaraq, öz

zamanlarına görə yüksək təhsil alıb, yaxşı yetişiblər.

Nizamının yüksək təhsil alması ona "müdrəsə" ləqəbinin verilməsindən aydın olur. Onun müdriliyini, islam alim-metodisti ləri ilə yanaşı, tanınmış yunan filosoflarını "İsgendərnəmə" də danışdırmasında, onların dünyasının yaradılışı haqqındaki fikir sistemlərini özünəməxsus şeir dili ilə xülasə etməsi təsdiq edir. Bundan əlavə, şair öz şeirlərində tarixə, məqəddəs dinə, hikmətə, riyaziyyata, astronomiyaya dair geniş məlumat sahib olduğunu göstərib.

ci il) qıpçaqlı gözəl vəfat edib. Şair dünya ədəbiyyatında misilsiz gözəllik nümunəsi kimi yaratdığı Şirinin öz əri Xosrovun cənəzəsi üstündə fədakarlıqla can verdiyini təsvir edərək, sözü öz sevimli xanımına gətirərək deyir: "O (Şirin), mənim qıpçaqlı Afaqıma bənzədi".

Bəzi tədqiqatçıların qənaətinə görə, şair Şirinlə müqayisə etdiyi qıpçaqlı həyat yoldaşının adının Afaq olduğunu bildirmişdir. Eyni zamanda, oğlu Məhəmmədin bu qadından doğulduğunu da "Türküm köcdü isə də, İlahi, türk balasını Sən özün qoru" sözləri ilə bize anladır. Şairin oğlu Məhəmmədə

şöhrətli şair bu hərəkətin hikmətini belə şərh edir: "Padşahın verdiyi maaşdan imtina et, bundan gələcək şey bədbəxtlik və avaralıqdan ibarətdir. Padşahla oturub-durmaqdandan çəkin, çünki bu pambılqla odun münasibətinə bənzər. Od ne qədər parlaq olsa da, salamatlıq odan uzaqlarda olar. Pərvane şamın işığına can ataraq ona yaxınlaşdıqda yanar."

Dahi şair "İskəndərnəmə" də öz vəziyyətini təsvir edərək kən bildirir ki, o, "Allaha sığınmaqdan başqa qayğısı olmayan bir mütəfəkkirdir" və sonra özünü məşhur yunan filosofu Sokrata bənzədir. İnzivada yaşıyan şair ona göstərilən

Nizami Gəncəvi ümumbaşarı mahiyyət daşıyan, ecazkar poetik qüvvəyə malik yaradıcılığı ilə Şərq bədii təfəkkürünü elmifəsəfi fikirlərlə zənginləşdirmiş və şeiriyyəti görünməmiş yüksəkliliklərə qaldırılmışdır. Mütəfəkkir şairin məşhur "Xəmsə" si insanlığın mənəvi sərvətlərə axtarışının zirvəsində dayanaraq, dünya ədəbiyyatının şah əsərləri sırasında layiqli yer tutur....

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Sənsən əbədiyyət dediyim sevgili dildar,
Daşlarda, çiçəklərdə, ürəklədə adın var.

Aydənmi, günəşdənmi yaranın, de nədən sən?

Xalqın gözü də, qəlibi də, vicdanı da sənsən!

Səməd Vurğun,
xalq şairi

Şeyx Nizami böyük şairlərə birisi olub. Onun kimi fəsih, rəvantəb və şirinzəban şair dünya üzərinə az gəlibdir. Həç bir şair o lətfət və zəriflikdə söz deməyibdir...

Firudin bəy Köçərli,
ədəbiyyatşunas, alim

Azərbaycan xalqının şərefi və itixarı olan Nizami Gəncəvi dünən ədəbiyyatında elə nəhəng simaldan biridir ki, onun yaradıcılığı bəşəriyyətin bədii təfəkkür salnaməsinin qızıl fonduna daxildir.


Mirzə İbrahimov,
dramaturq, ictimai xadim

Həkim-mənəvi Şeyx Nizami Gəncəvinin böyükliyünü və fəzi-lətlərini söyləməkdə dil acizdir. Zərifliyi, söz və söhbətilə məclis bəzəməkdə, ümumun rəyincə onun misli olmamışdır.

Abbasqulu ağa Bakıxanov,
yazıcı, mütəfəkkir

Nizamının bilik və kamalda böyükliyü o dərəcədədir ki, yazmaqdə qələm, söyləməkdə dil acizdir. Onun sözündə şirinlik, məlahət və gözəllik var. Odur ki, kamal sahibləri onu sevirler.

Azərbaycan və dünya poeziyasının qiymətli incisi Nizami Gəncəvi



Şairin musiqi aləmində geniş biliyi sahib olduğunu Barbadın Xosrov-Pərvizə çaldığı otuz mahnının hərəsini ustalıqla bir beytə təsvir etdiyindən görürük. Ədəbiyyat sahəsində olan dərin məlumatını "Kəlilə və Dimnə"nin təmsillərinin qırxını qırx beytə siğışdırıa bilməsindən anlayırıq. Astronomiya sahəsində böyük mütəxəssis olduğunu isə Məcnunun ulduzlara öz vəziyyətini şərh etməsindən öyrənirik.

Nizamının əsərlərinə yazuğu müqəddimələrdən çıxan məlumatlardan onun qədim dillərdən pəhləvi, nəsturi, yəhudidillərini də bildiyini öyrənirik. O öz poemaları üçün topladığı materialları adı və geniş yayılan sadə mənbələrdən deyil, qeyd edilən qədim dillərdəki məxəzlərdən dəqiq tədqiqatlar vasitəsilə əldə etdiyini anlatmışdır.

Şairin ilk evləndiyi qadın Dərbənd hakiminin göndərmiş olduğu qıpçaqlı bir kəniz olub. Nizami bu türk qızını ürekden sevib və onunla evlənib (1173-cü il). Canı qədər sevdiyi və əsərləri qədər istədiyi birçə oğlu Məhəmməd həmin türk gözəlindən dünyaya gəlib. "Xosrov və Şirin" i yazarkən (1180-

Azərbaycan ədəbiyyatı böyük Nizamıya qədər mürəkkəb və şərəfli yol keçmişdir. Bir tərəfdən Qətran Təbrizi, Əbü'l-Üla Gəncəvi, Şihabəddin Söhreverdi, Məhsəti Gəncəvi, "Kitabi Dədə Qorqud" kimi möhtəşəm bir abidə ilə təmsil olunan söz sənətinin ən layiqli varisi olaraq meydana çıxan Nizami Gəncəvi özünəqədərki mədəniyyəti əlçatmadır. Nizami poeziyası fikir və düşüncə baxımından zəngin bir ümmanlıdır. Mayası elm və ürfan, qayəsi insana və dünyaya məhəbbət olan bu poeziyada insan yerlərin və göylərin sirlərini öyrənməyə, dərk etməyə həyatını öyrəndiklərinə uyğun qurmağa çalışın fəal bir şəxsiyyətdir. O, Azərbaycan xalqının başəriyyətə bəxş etdiyi dahi şəxsiyyətlərdəndir

bəslədiyi sevginin həddi-hüdüdu olmamışdır.

Dahi şairimiz Nizamının həyatı doğulduğu Gəncə şəhərində keçib. O, təvazökarlıq və qənaətə riayət edərək zahidənə sadə bir həyat tərzilə yaşıyib. Təvazökarlıq Nizami həyatının ana xətti olub. Təvazökarlıqla eyni mənbədən gelən gözütxoluq şairə məxsus olan bir məziyyətdir. Onun nəzərində hər bir adam ancaq öz gözütxoluğu ilə əsl böyüklüyüünü tapır və yalnız xalqa möhtac olmuşdurca azadlığın həqiqi zövqünü dadır. Nizami Gəncəvi dövrünün şairlərindən fərqli olaraq hökmardarların qapılarının uzaqlaşdırıcı təvazökar bir həyat tərzində yaşayıb. Dünya

yətə qovuşub". Beləliklə, dünən ələmələri sırasına girən Nizami, həyatında arzu etdiyi kimi, ömrünün sonuna qədər özünə sadiq qalan şəxsiyyəti ürfan əhlinin mənəvi ziyyətgahı olub.

Görkəmli şəxsiyyətlərin Nizami Gəncəvi haqqında söylədikləri fikirlər:

Azərbaycana, Azərbaycan xalqına təkə Nizami Gəncəvi kimi dahi bir şəxsiyyət bağışlaşdırılmışdır. Nizami Gəncə torpağı, Gəncə xalqı, gəncəlilər əbədi minnətdarlığa layiqdirler.

Heydər Əliyev,
Ümummilli Lider
(davamı gələn sayımızda)

Dövlətşah Səmərqəndi, təzkirəçi, ədəbiyyatşunas

Kamillik zirvəsində dayanan dahi-Nizami

Xoş naxışdır dahlər. Onlar bu dünyaya vida deyib gözlərini yumarkan belə, xalqın gözlərini açırlar. Onlar Öləndən sonra belə inkişafdan, yürüşdən qalmır, yaradıqları mənəvi sərvət sayəsində yeni-yeni ürəkləri, şüurları, ölkələri fəth edirlər. Bu mənəvi fəth heç bir vaxt dayanmir, eksiye öz hüdudlarını genişləndirir. Tarixi tərəqqinin hər hansı kəsimində, xoş və bələli gönəldə biz onsur keçinə bilmirik.

(davamı gələn sayımızda)